

TEXNİKİ ANALİZ

Son yenilənmə: İyul, 2013

Kurs №: UT 005

Kursun yeri: Babək Plaza, 7-ci mərtəbə, InvestAZ

Əlaqə telefonu: *1234

E-mail ünvanı: InvestU@investaz.net

Kurs öncəsi tələblər: Maliyyə bazarı haqqında ümumi anlayış və ya Universal Treyder Kursu

Sertifikat: İmtahan nəticələrinə uyğun olaraq təqdim olunur

Dil: Azərbaycan, Rus və ya İngilis dili



Bu kursda kimlər iştirak edə bilər?

Texniki Analiz kursu maliyyə bazarında ticarət edən treyderlər üçün nəzərdə tutulub.

Bu kursdan iştirakçılar nə əldə edəcəklər?

Texniki Analiz maliyyə bazarlarında daha yüksək gəlir əldə etmək məqsədi ilə müvafiq texniki bilikləri almaq istəyən treyderlər üçün nəzərdə tutulub. Hazırda dünyanın ən uğurlu treyderləri tərəfindən tətbiq olunan texniki alətlər maliyyə bazarlarının gələcək istiqaməti haqqında optimal proqnoz vermək imkanı yaradır. Sözügedən texniki alətlərin düzgün istifadəsi barədə biliklər məhz Texniki Analiz kursunda verilir.

Kursun təşkili:

Kurs 10 dərstdən ibarətdir. Hər dərs bir saat müddətində aparılır. Kurslar tədris otağında müəllim tərəfindən izahlı təqdimat, birbaşa ticarət platformasının istifadəsi, demo hesab ilə praktika, sual və tapşırıqlar vasitəsi ilə həyata keçirilir. Kursun müddətində kiçik test, kursun sonunda isə yekun imtahan təşkil olunur. Kurs iştirakçıları müvafiq materiallarla təmin olunacaqdır.

Kursun məqsədləri:

- Bir çox uğurlu treyderlərin istifadə etdiyi texniki təhlilin peşəkar səviyyədə izahlı təqdim etmək;
- İştirakçılarda maliyyə alətlərinin təhlilində mühüm analitik bacarıqları yaratmaqla, onların bazara daha peşəkar yanaşmasını təmin etmək;
- Bütün treyderlərə valyuta bazarında özünü bilikli və sərbəst iştirakçı kimi hiss etmək imkanı vermək.

Kursun materialları:

- E. Q. Quliyev, Ş. A. Qurbanzadə "Maliyyə Bazarının Əlifbası"
- S. Nison "Yapon Şamları qrafik tərtibat texnikası"

Kursun tərkibi:

Movzuların adı:	Müddət
1. Qrafik Metod:	
a. Trend təhlili	1 saat
b. Qrafik fiqurlar	1 saat
2. Yapon Şamları:	
a. Dönüş və davamiyyət modelləri	1 saat
b. Praktiki məşğələlər	1 saat
3. Riyazi Metod:	
a. İndikatorlar	1 saat
b. Divergensiya	1 saat
4. Elliot Dalğa Nəzəriyyəsi. Giriş:	
a. Tam Bazar dövrün incəlikəri. Əsas prinsiplər və anlayışlar	1 saat
5. BW indikatorları:	
a. AO, AC, Alligator, Fraktal	1 saat
b. Müdrik iştirakçı	1 saat
c. Balans xətti	1 saat

Kursun qaydaları:

- Hər hansı bir dərstdə iştirak edə bilməyəyiniz barədə məlumat ən azı 5 iş günü öncədən verilməlidir;
- Dərs zamanı mobil telefon ilə danışmaq qadağandır.

Qrup iştirakçılarının sayı: 8 nəfərə-dək